

Azərbaycan Respublikası Təhsil Nazirliyi
Lənkəran Dövlət Humanitar Kolleci

İxtisas: Xanəndəlik

Kurs: II

Fənn: Elementar musiqi nəzəriyyəsi

İmtahan sualları:

- I.**
1. “b” səsindən mürəkkəb intervalları qurmaq.
 2. “es” səsindən mürəkkəb intervalları qurmaq.
 3. “fis” səsindən sadə intervalları qurmaq.
 4. A-dur: üçtonlu intervalları qurmaq. (I cüt)
 5. D-dur: üçtonlu intervalları qurmaq (II).
 6. fis moll: xasiyyətli intervalları qurmaq.
 7. “d” səsindən sadə intervalları qurmaq.
 8. h-moll üçtonlu intervalları qurmaq (I cüt).
 9. B-dur xasiyyətli intervalları qurmaq.
 10. C-dur üçtonlu intervalları qurmaq (II cüt).
- II.**
11. Dominant septakkord və onun dönmələri haqqında məlumat. h moll D7 və dönmələrini qurmaq.
 12. Intervallar haqqında ümumi məlumat.
 13. VII7 və onun dönmələri haqqında məlumat. e moll VII7 və dönmələrini həlli ilə qurmaq.
 14. Qədim ladlar haqqında.
 15. Tetraxord haqqında məlumat.
 16. Qamma və onun pillələri haqqında məlumat, Major və minor qammaları haqqında.
 17. Art₃ və Əsk₃ haqqında məlumat. E dur Art₃ və Əsk₃ həlli ilə qurmaq.
 18. II7 akkord və onun dönmələri haqqında məlumat. A dur II7 və dönmələrini həlli ilə qurmaq.
 19. Üçsəsli akkordlar haqqında məlumat. a moll əsas üçsəsli və dönmələrini qurmaq.
 20. Xasiyyətli intervallar haqqında məlumat. B dur xasiyyətli intervalları qurmaq.
 21. Üçtonlu intervallar haqqında məlumat. f moll üçtonlu intervalları qurmaq. (I. II cüt)
- III.**
22. C-dur akkordu T-ya həll etmək: D₇
 23. a-moll: D₆₅
 24. fis moll: D₂
 25. e-moll: D₄₃
 26. D dur: D₇
 27. G dur: D₇
 28. A dur D₆₅
 29. F-dur: D₇
 30. E moll: D₄₃
 31. F dur: D₇

- IV. 32. “d” səsindən harmonik minor, lidik lad qurmaq.
33. “c” səsindən melodik major, dorik lad qurmaq.
34. “g” səsindən natural minor, eolik lad qurmaq.
35. “a” səsindən melodik minor. Frigik lad qurmaq.
36. “h” səsindən natural major, miksolidik lad qurmaq.
37. “f” səsindən natural minor, frigik lad qurmaq.
38. “a” səsindən harmonik minor, frigik lad qurmaq.
39. “e” səsindən harmonik minor, dorik lad qurmaq.
40. “e” səsindən harmonik major, ionik lad qurmaq.
41. “fis” səsindən harmonik minor, frigik lad qurmaq.
42. “b” səsindən harmonik major, lidik lad qurmaq.

- V. 43. c moll akkord ardıcılığı qurmaq: T-D43-T-S-S6-D-D7-T(n)-S64-T.
44. As dur akkord ardıcılığı qurmaq: T-S-D2-T6-S-S6-D7-T(n).
45. f moll akkord ardıcılığı qurmaq: T-S- D2-T6-S-S6-D7-T(n).
46. Gdur akkord ardıcılığı qurmaq: T-D64-T6-D2-T6-S-S6-D7-T(n)
47. e moll akkord ardıcılığı qurmaq: T-S-D-D6-D65-T-S64-T.
48. d moll akkord ardıcılığı qurmaq: T-S-D2-T6-D65-T.
49. a moll akkord ardıcılığı qurmaq: T-S- D2-T6-S-S6-D7-T(n)
50. Ddur akkord ardıcılığı qurmaq: T-S-D2-T6-S-D-D6-D65-T.

Fənn müəllimi: _____ S.Mirzəcanova

FBK sədri: _____ Z.Əliyeva